

ORTAQ DİL MƏSƏLƏSİ

İndi türk aləmini düşündürən ən mühüm problemlərdən biri ortaq türk dili məsələsidir. İnananlar, bu sahədə canla-başa çalışanlar, əmək sərf edənlər var və bunlar xoşdur. Mən onların böyük əhəmiyyəti olan xeyir-xah fəaliyyətini, ümidi bir gələcəyə aparan sağlam yolda olduqlarını alqışlayıram və onların fəaliyyətinin əleyhinə deyiləm. Lakin bu başdan deyim ki, indiki şəraitdə mən bu məsələyə o qədər də nikbin baxmırıam. SSRİ süqut etdikdən sonra ortaya çıxan ortaq türk dili problemi XX əsrin əvvəllərindəki hadisələri xatırladır. O zaman da bir sıra körkəmli türk alimləri, böyük sənət adamları ortaq dil yaratmaq üçün mübarizə aparmış, hətta öz əsərləri ilə nümunələr verməyə çalışmışlar. Bu, böyük idəyadır, bəşəri əhəmiyyətə malikdir. Lakin deyilən təzəzlərdə və dediyimiz kimi, xüsusilə indiki şəraitdə bunun icrası mənim nəzərimdə qeyri-mümkündür.

Mühüm təşəbbüslerdən biri budur ki, türk xalqarı üçün vahid əlifba düzəltmək vacibdir. İkinci bir mühüm təşəbbüs də türk xalqları üçün ümumişmiş, vahid terminolojiya yaratmaq idəyəsidir. Bu fikrə əsasən, müxtəlif türk dillərindən vacib ümumişlik elementləri, xüsusilə əsas terminoloji leksikanı götürmək və ortaq bir dil yaratmaq mümkündür.

Əlifba düzəltmək olar. Bu, türk xalqlarının əlaqəsini artırı, biri digərinin ədəbi-elmi inkişafına bələd olar, bирgə mədəni inkişafa təkan verər. Lakin bunun bütün türk xalqlarının bir-biri ilə anlaşması üçün elə bir rolu ola bilməz. Əlifba dil deyil. Müxtəlif dillərdən ümumi terminolojiya əsasında dil yaradıb bu xalqların hamısının ünsiyyət vasitəsinə əvərək də ağlabatan deyil. Bu ona görə çətindir ki, bir çoxlarının yanlış olaraq zənn etdikləri kimi, türk dilləri bir dilin «ləhcələri» deyil, min illər boyu inkişaf etmiş, öz fonetik sistemini, leksik tərkibi və qrammatik quruluşu ilə bir-birindən fərqlənən müstəqil dillərdir. Uygur dilinin 3-4-cü əsrlərdə meydana çıxan yazıları var. Görkəmli türk və rus tədqiqatçıları qədim özbek dilindən danışır. Ümmütxalq Azərbaycan dilinin 3-5-ci əsrlərdə təşəkkül tapıldığı barədə əsaslı tədqiqatlar var. Digər türk dilləri də belə.

Təbii ki, türk dilləri arasında böyük yaxınlıq da var. Hamısı bir kökdəndir, bir protodilin törəmələridir. Yaxınlıq olmasa, onları qohum hesab etmək də olmazdı. Hind-Avropa xalqları da, Slavyanlar da bu cür artmış, inkişaf etmiş və fərdiləşmişlər. Bu, təbii-tarixi bir prosesdir.

Amma ümumən bu ideya mümkünsüz də deyil. İnsan (mən) bu ideya uğrunda mübarizə aparan türk insanını deyirəm) ağıllı olsa, böyük bir millətin gələcəyini nəzərə alsa, öz nəfsini, öz mənafeyini ikinci plana keçirə bilsə, bu, mümkünədir. Çox böyük şərtləri var. Birinci və həlliədicə şərt ondan ibarətdir ki, böyüklü-kiçikli bütün türk xalqları yaxın və dost olmalı, hər biri o birinin sözünü deməlidir, səmimi olmalıdır. Təbiət, bəlkə də qədim türkün öz cəsurluğu ona ərazi cəhətdən yaxın olmaq, bir sira ilə, bir-birinə yaxın ərazilərdə yerləşmək xoşbəxtliyini bəxş edib. Balkandan başlayıb Pamir dağlarına qədər türk xalqları ardıcıl düzülüb. Bir vaxtlar - Sovet dövründə təcrid olunma halları var idi, Azərbaycan ortada məcburi olaraq şərq ilə qərb arasında əlaqəni kəsirdi. Lakin indi belə bir çətinlik yoxdur və Azərbaycan əraziləri şərq ilə qərb arasında gediş-geliş üçün bütün qapılarını açmış, açıq yol yaratmışdır. Amma ən çətin məsələ mənəvi birlilik məsələsidir. Bu xalqlar mənəvi cəhətdən birləşməlidir. Demirəm vahid



**Qəzənfər KAZIMOV,
professor**

imperiya yaratmalıdır. Müasir səviyyədə birlik və dostluq, daha doğrusu, qardaşlıq olmalıdır. Ümumi bir qurum - siyasətlə möşğul olmayan bir aqsaqallar şurası yaratmaq və onların vasitəsilə türk xalqlarını məhz belə bir baxımdan, dil, ünsiyyət, mədəniyyət birliliyi baxımdan yönetmək lazımdır. Həmin qurum hər bir türk xalqının yalnız bir nümayəndəsinin iştirakı ilə qurulmalıdır. Hər biri bərabərhüquqlu olmalıdır. Hər bir xalq tərəfindən vəsait ayrılmalıdır. Onlar türk xalqlarının birliyinin zədələnməsi hallarına qarşı mübarizə aparmalıdır. Onların təmsil etdikləri xalqlar onların idəyalarını qorunmalıdır.

Bu qurum müəyyən müddət müzakirələrlə ən çox inkişaf etmiş türk xalqlarından birinin dilini seçməlidir. Rus dili bütün slavyan xalqlarının ümumi anlaşma dili olduğu kimi. Seçilmiş dil hər bir türk ölkəsində orta və ali məktəblərdə tədris edilməlidir. Belə olarsa, bir onillik müddətində bu və ya digər bir türk xalqı nümayəndələrinin o biri ilə anlaşması üçün çətinlik qalmaz. Əgər belə olarsa, ortaq dil məsələsi uzun illərin müzakirələrinə son qoymuş olar və türk xalqları bir-birini başa düşməkdə çətinlik çəkməz. Təbii ki, seçilmiş dilin hegemonluğundan səhbət getmir. Ehtiram və qarşılıqlı hörmət əsas olmalıdır. Ən başlıcası: belə olarsa, türk aləmi bütün keçmiş böyük şöhrətini bərpa edə bilər.

Lakin bu da çətin və indiki halda mümkünəsdür. Çünkü belə bir proses istənilərsə, onun iki böyük düşməni var: 1) daxili düşməni - özünü feodal kimi aparan yerli hakimlər və 2) qərbi Avropa və Amerika.

İndiki hakimlər bu işin xeyrinə desələr, danışsalar da, onların əsas işi sərvətini artırmaq və hakimiyətini uzatmaqdır.

Qərbi Avropa və Amerika isə türkün keçmiş şöhrətini və hegemonluğunu unutmamışdır. Böyük liderlərinin etirafına görə, onlar daim türk birliliyi barədə söz-səhbəti dərhal baltalamaq üçün hazırlıqlar və keşkədərlər. Onlar türk birliliyi, ərəb birliliyi kimi idəyaların qatı düşmənləridir.

Bütün bunları fikirləşdikcə, mən bu nəticəyə gəlirəm ki, indiki halda ortaq dil məsələsi baş qatmaq üçün olan söz-səhbətdir və elə bir nəticə verə bilməz. Hər halda ilk növbədə türk xalqlarının dostluq əlaqələrinin inkişafına çalışılmalıdır. Sən Qarabağ uğrunda ermənilərlə qanlı döyüslərdən, qardaş dediyin bəzi türk xalqları isə onunla dostluq əlaqələrini yerinə yetirir. Sən necə ortaq əlifba və ya dil yarada bilərsən? Halbuki sənin qardaşların yumruq kimi birləşmiş olsalar, heç bir erməni o yumruğun altına düşmək istəməz və o yumruğa dözməz.

04.05.2014